



Vətən

Şaxta , sazaq az görməyən,
dumanında naz görməyən,
sən ömründə yaz görməyən
köçəri quşlar kimisən,
Vətən!

Asılmışan ha canından-
Dar ağacı tavanından.
Sən bəxtinin dabanından
soyulmuşlar kimisən,
Vətən!

Uzun, çox uzunu gecən,
yaranda duzunu gecən ,
Ahında qızındı gecən,
unudulmuşlar kimisən,
Vətən!

Bir vaxt Tanrı adsız imiş...

Deyirlər, deyirlər bize

verib bədənini gedib.

...verib dəyirmən daşını,

verib dənini gedib.

Addım-addım gəzib bizi,
öyrənib-öyrənib bizi.
Ürəyinə nəsə dammış,
verib dinini gedib.

Əlimiz vəli tutanda ,

şumda yorulub yatanda

verib əməyini gedib.

Gözsüz-gövdəsiz bizlərə

göz verib, gövdə verib,

dünya adlı ev də verib...

Gördük ağacı

sevindik,

gördük ulduzlar tacı,

sevindik.

...Ömrümüzün meracı,

verib göynəyini də gedib.

İslanıram təəssüfündə vaxtimın ,

Vaxtim mənə adım kimi baxdım ,

Bilməyirəm sevincdimi , ahdımı

Tanrı .

Bu dünyadır...yüz oyanır, yüz yatır ,

Ömür, məni min ahına az batır!

...Hamiya bəs edir, hamiya çatır

Tanrı.

Ulduzlar Tanrıının barmaqlarıdır...

Hələ də ağaclar payız qarıyır.

Taleyi gətirir, bizlə yarıyır

Tanrı.

Hikmət Nikbin